



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə
2010-cu ilin 1-ci müsabiqəsinin (EIF-2010-1(1)) qalibi olmuş
və yerinə yetirilmiş layihə üzrə

YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: **Yerli xammal və yeni aşqar kompozisiyası əsasında gəmi və stasionar elektrik stansiyalarında istifadə edilən gəmi qazturbin yağıının yaradılması**

Layihə rəhbərinin soyadı, adı və atasının adı: **Mustafayev Nazim Pirməmməd oğlu**

Qrantın məbləği: **50 000 manat**

Layihənin nömrəsi: **EIF-2010-1(1)- 40/35-M-33**

Müqavilənin imzalanma tarixi: **01 aprel 2011-ci il**

Qrant layihəsinin yerinə yetirilmə müddəti: **12 ay**

Layihənin icra müddəti (başlama və bitmə tarixi): **1 aprel 2011-ci il – 1 aprel 2012-ci il**

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:


**1 Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üslub və yanaşmalar
(burada doldurmalmalı)**

Yerli xammal və yeni aşqar kompozisiyası əsasında gəmi qazturbin (GQT) yağıının yaradılması biri digərinin məntiqi davamı olan üç ardıcıl mərhələdən ibarət olan tədqiqat işi kimi nəzərdə tutulmuşdu: yağlayıcılıq təsirinin olacaq gözlənilən maddələrin sintezi, alınmış maddələrin T-1500 transformator yağıının oksidləşmə və yağlayıcılıq xassələrinə təsirinin tədqiqi, sürükü kompozisiyasının yaradılması.

Yağlama xassələrini yaxşılaşdırılan maddələrin sintezi. Xarici elektron örtüyündə sərbəst elektron cütü olan atomlar molekulun adsorbsiya qabiliyyətini az yaxud çox dərəcədə artırır. Belə molekullardan ibarət birləşmələr yağı tərkibinə qatıldığda metal səth tərəfindən cəzb edilərək onun üzərində nazik qoruyucu təbəqə yaradır və sürtünən metal səthlərin birbaşa toxunmasının qarşısını alır. Başqa sözlə sərt iş rejimində yağı təbəqəsi təzyiq altında səthlər arasından

sıxışdırılıb çıxarıldıqda çilpaq metal səthlər deyil üzərində qoruyucu təbəqə olan səthlər toxunur, bu isə sürtünmə rejimini çox mülayimləşdirir. Bu məqsədə tədqiq olunmuş və daha çox tətbiq tapmış birləşmələrdən daha böyük temperatur intervalında effekti olan və daha geniş tətbiq tapan aşqarlar iki valentli kükürdün birləşmələridir. Məhz buna görə, GQT yağıının analoqunu yaratmaq məqsədilə tiokarbonat turşularından molekulunda sulfid və tiokarbonil kükürd atomları olan ksantogen və ditiokarbamin turşularının, eləcə də yanaşı iki kükürd atomu olan disulfidlərin müxtəlif törəmələrinin sintezi nəzərdə tutulmuşdu. Kükürdün məhz bu birləşmələrinə üstünlük verilməsinin bir səbəbi də, onların çox funksiyalı olması, bir çox hallarda yağıın oksidləşmə və korroziyaya qarşı xassələrini də yaxşılaşdırıa bilməsidir.

Ksantogen turşusu törəmələrinin bir qrupu bu növ turşuların efirlərinin alınmasının klassik üsulu ilə - kalium alkilksantogenatların alkil-, allil- və benzilhalogenidlərlə qarşılıqlı təsirindən aşağıdakı sxem üzrə alınmışdır:



R=CH₃, R'=CH₂C₆H₅ (I); R=C₂H₅, R'=C₅H₁₁ (II);
 R=C₄H₉, R'=CH₂-CH=CH₂ (III), C₇H₁₅ (IV), CH₂C₆H₅ (V), C_nH_{2n+1} (VI).
 n ≥ 24 x=Cl, Br



VI madənin alınması üçün xlorüzvi birləşmə kimi ARDNŞ Azərkimya İstehsalat Birliyinin açıq satışa çıxardığı XP-13 markalı (tərkibində 13% xlor olan) xlorparafindən istifadə edilmişdir.

Reagentlərin ekvimolyar nisbətində su mühitində halogenli komponentdən asılı olaraq 40-90°C-də aparılan reaksiyalar gözlənilən maddələrin 85-97% çıxımı ilə başa çatır.


Ksantogen turşuları törəmələrinin başqa bir qrupu əvvəlkı illərdə laboratoriymızda işlənib hazırlanmış və ixtira kimi qeydiyyatdan keçmiş və patentləşdirilmiş üsullarla, daha bir birləşmə (XII) isə qrant çərçivəsində işlənib hazırlanmış yeni üsulla (2) – (5) sxemləri üzrə S-hidroksimetil-ksantogenatlardan və müvafiq nukleofil reagentlərəndn istifadə etməklə sintez edilmişdir:




R=CH₃ (VII), C₄H₉ (VIII)




R=C₂H₅, R'=C₉H₁₉(X); R=C₄H₉, R'=CH₃(XI)



Bu qrant layihəsi çərçivəsində ksantogenat sinfinə məxsus daha iki birləşmənin -benzilidenbisalkiksantogenatların alınma üsulu işlənib hazırlanmışdır. Sərbəst ksantogen turşularının benzaldehidlə turş mühitdə kondensləşməsindən ibarət olan bu üsul aşağıdakı reaksiya tənliyi ilə təsvir edilə bilər:




Dietilditiokarbamin turşusunun törəmələri tioefirlərin alınmasının klassik üsulu ilə -natrium dietilditiokarbamatın xlorparafin (XP-13) və alkoksimetilxloridlə qarsılıqlı təsirindən alınmışdır:



R = C_nH_{2n+1} (XV), CH₂OAlk (XVI);


$n \geq 24$; Alk=10-18 karbon atomlu alkil radikalı

Disulfid törəmələrinin alınması bir reaksiya kolbasında ardıcıl proses kimi reallaşdırılan iki mərhələdən ibarət olmuşdur: əvvəlcə 50-60°C-dək qızdırılıb əridilmiş nonahidrat sodium sulfid hesablanmış miqdarda götürülen elementar kükürdlə işlənərək sodium disulfid məhluluna çevrilmiş, sonra isə 1:1 mol nisbətində götürülmüş xlorüzvi reagentlərin təsiri ilə (8) sxemi üzrə müvafiq disulfidlər sintez edilmişdir:



$R=CH_2C_6H_5$ (XVII), $CH_2C(O)OC_4H_9$ (XVIII), C_nH_{2n+1} (XIX).
 $n \geq 24$

İki kükürd atomu arasına metilen qrupu daxil edilmiş daha bir sulfid törəməsi tioqlikol turşusunun butil efirinin formaldehidlə kondensləsməsindən alınmışdır:



XP-13-dən istifadə etməklə alınan qara və özlü üç maddə istisna olmaqla sintez edilmiş maddələrin nəzərdə tutulan tərkib və quruluşa uyğunluğu fiziki-kimyəvi sabitləri təyin etməklə, məlum maddələr üçün ədəbiyyat məlumatları ilə müqayisə etməklə, benziliden bisksantogenatlar üçünə əlavə olaraq NMR ^1H və ^{13}C spektroskopik üsullarla təsdiq edilmişdir.

Sintez edilmiş maddələrin T-1500 transformator yağı tərkibində tədqiqi. T-1500 transformator yağı bu gün ölkəmizdə istehsal edilən azsaylı sürtkü yağıları içərisində yaxşı keyfiyyəti ilə fərqlənən, buna görə xarici ölkələrə də satılı bilən yağıdır. Digər tərəfdənse bu yağı GQT yağı üçün ГОСТ 10289 ilə müəyyən edilmiş texniki tələblərə daha çox cavab verən yağıdır. T-1500 yağıının GQT yağı kimi istifadə edilməsini mümkünzsuz edən əsas səbəb onun yağlayıcılıq xassələrinin çox aşağı olmasıdır.

1990-ci ilə qədər respublikamıza gətirilən GQT yağıının yağlayıcılıq xassələri istehsal prosesində ona qatılan Sovol (polixorbifenil) aşşarı ilə təmin edildiyindən yağlayıcılıq göstəriciləri FOCT 10289 ilə nizamlanmırıldı. Odur ki, T-1500 yağıının GQT yağı kimi istifadəsi onun tərkibinə yeyilmə və siyrilməyə qarşı aşşarın qatılmasını zəruri edir. İnsan həyatı və təbiət üçün təhlükəli olduğu sübut edilmiş Sovol aşşarından bu məqsədlə istifadə edilməsi məqsədə uyğun olmadığından bu layihə çərvivəsində sintez edilmiş kükürdlü birləşmələr T-1500 yağıının

yağlayıcılıq xassələrini yaxşılaşdırıan aşqarlar kimi tədqiq edilmişdir. Oksidləşməyə qarşı davamlılığın GQT yağı üçün vacib istismar göstəricisi olduğunu, bu məqsədlə onun tərkibinə ionol aşqarının qatıldığını və T-1500 yağı tərkibində də 0,4-0,5 % hədlərində ionol aşqarının olduğunu (bununsa aşqarların uyğunluğuna təsir edə biləcəyini) nəzərə alaraq sınaq yağı nümunələrinin yağlayıcılıq göstəriciləri ilə yanaşı oksidləşməyə qarşı xassələri də təyin edilmişdir.

Sınaq üçün hazırlanan yağı nümunələrində tədqiq edilən maddələrin qatılığı 0,6-1% olmuşdur. Sınaqlar qəbul edilmiş standart üsullarla – yaqlama xassələri ГОСТ 9490-75 üzrə dördkürəli sürtünmə maşınınnda, oksidləşməyə qarşı davamlılıq isə ГОСТ 981-75 üzrə ВТИ qurğusunda yerinə yetirilmişdir. Sınaq nəticələri aşqarsız yağıın və GQT yaqlarının sınaq nəticələri də daxil olmaqla 1-ci cədvəldə verilmişdir.

Kükürdlü birləşmələrin T-1500 yağı tərkibində yağlayıcılıq və oksidləşməyə qarşı davamlılıq göstəriciləri

cədvəl 1

Sınaq nümunəsi	Maddənin yağıda qatılığı, %	Yağlayıcılıq xassələri				Oksidləşməyə qarşı davamlılıq		çökün- tü, %	
		Yeyilmə izinin diametri, mm	Yeyilmənin böhran yükü, N	Qaynaq yükü, N	Siyirləmə indeksi, N	turşu ədədi, mg KOH/q	sonra		
1. <chem>CH3O·CS·SCH2C6H5</chem> "-"	1 0,6	0,47 0,49	617 490	1568 1382	314 274	0,01 -	0,20 -	0,17 -	
2. <chem>C2H5O·CS·SC5H11</chem>	1	0,42	588	1568	255	0,11	0,19	0,34	
3. <chem>C4H9O·CS·SCH2CH=CH2</chem>	1	0,48	588	1568	274	0,05	0,65	0,35	
4. <chem>C4H9O·CS·SC7H15</chem>	1	0,52	588	1568	255	0,11	0,51	0,26	
5. <chem>C4H9O·CS·SCH2C6H5</chem> "-"	1 0,6	0,50 0,53	519 490	1382 1303	265 255	0,01 -	0,02 -	0,14 -	
6.. <chem>C4H9O·CS·SCnH2n+1</chem>	1	0,60	490	1235	255	0,03	0,15	0,11	
7. <chem>CH3O·CS·SCH2OCH2S·CS·OCH3</chem> "-"	1 0,6	0,54	588 490	1568 1382	323 265	0,40 -	0,56 -	0,20 -	
8. <chem>C4H9O·CS·SCH2OCH2S·CS·OC4H9</chem> "-"	1 0,6	0,50 0,49	657 519	1568 1382	284 255	0,10 -	0,31 -	0,28 -	
9. <chem>C2H5O·CS·SCH2OC4H9</chem>	1	0,56	490	1235	255	0,16	0,32	0,29	
10. <chem>C2H5O·CS·SCH2C6H3(C9H19)OH</chem>	1	0,55	490	1470	245	0,20	1,04	0,06	
11. <chem>C4H9O·CS·SCH2C6H3(CH3)OH</chem>	1	0,54	490	1470	245	0,24	1,11	0,16	
12. <chem>C4H9O·CS·SCH2O·CO·CH3</chem> "-"	1 0,6	0,58 0,54	784 588	1568 1382	353 284	0,36 0,22	0,38 0,24	0,31 0,19	
13. <chem>(izoC3H7O·CS·S)2CHC6H5</chem>	1	0,66	588	1568	294	0,10	0,40	0,20	
14. <chem>(C4H9O·CS·S)2CHC6H5</chem>	1	0,65	588	1568	294	0,12	0,48	0,25	
15. <chem>(C2H5)2N·CS·S·CnH2n+1</chem>	1	0,52	617	1960	314	0,22	0,37	0,28	
16. <chem>(C2H5)2N·CS·SCH2OAlk</chem>	1	0,48	617	1382	304	0,01	0,08	0,10	
17. <chem>C6H5CH2SSCH2C6H5</chem> "-"	1 0,6	0,55 0,60	490 490	1968 1744	304 255	0,03	0,16 0,19	0,36 0,48	
18. <chem>C4H9O·CO·CH2SSCH2CO·OC4H9</chem> "-"	1 0,6	0,65 0,66	588 490	1968 1744	353 284	0,54 0,48	0,64 0,61	0,59 0,63	
19. <chem>CnH2n+1SSCnH2n+1</chem>	1	0,54	519	1382	262	0,13	0,34	0,27	
20. <chem>C4H9O·CO·CH2SCH2SCH2CO·OC4H9</chem>	1	0,60	784	1568	353	0,44	0,58	0,36	
21. T-1500 transformator yağı	-	0,78	490	1098	245	0,04	0,21	0,18	
22. GQT yağı (Sovol aşqarı ilə)	1	0,75	617	1303	274	0,04	0,65	0,20	
23. GQT yağı, TŞ 38.40163	0,9*	0,50	617	1382	274	0,35**	0,65***	0,20	

* İXP-14M (0,4%) və DF-11 (0,5%) aşqar kompozisiyası

** aşqarların hesabına

*** turşu ədədinin artımı

1-ci cədveldən göründüyü kimi sintez edilmiş kükürdlü birləşmələrin hamısı tədqiq olunan qatılıqlarda T-1500 yağıının yağlayıcılıq xassələrinin bütün göstəricilərini yaxşılaşdırır. Bu birləşmələrin əksəriyyəti yağlayıcılığın üç göstəricisi – siyrlmə indeksi, xüsusən yeyilmə izinin diametri və qaynaq yükünün qiymətinə görə məlum Sovol aşqarından da aşkar üstündürler.

Turşu ədədinin ilkin qiymətinə görə sınaq nümunələrinin böyük əksəriyyəti TŞ 38.40163 tələblərini ödəsə də, GOCT 10289 tələblərindən çox fərqlənilər, lakin turşu ədədinin oksidləşmədən sonrakı qiyməti iki sınaq nümunəsi (10 və 11) istisna olmaqla qalan hallarda yol verilən maksimum həddi aşmir. Oksidləşməyə qarşı davamlılığı xarakterizə edən digər göstəriciyə – çöküntünün miqdarına görə yalnız səkkiz nümunə (1, 5-7, 10, 11, 13, 16) hər iki standartın tələblərini ödəyir.

Bu müqayisəli təhlil göstərir ki, iki birləşmə – metilksantogen turşusunun benzil efiri (I) və dietilditiokarbamin turşusunun alkoksimetil efiri (XVI) fərdi halda 1% qatılıqda T-1500 yağına əlavə edildikdə sonuncunun yağlayıcılıq və oksidləşməyə qarşı davamlılıq xassələrinin bütün göstəricilərinə görə GQT yağı üçün hər iki standartın tələblərini tam ödəyir. Cədvəl 1-dəki nəticələrin təhlili bir neçə birləşmənin başqa aşqarlarla kompozisiyada effektli ola biləcəyini güman etməyə əsas verir. Kompozisiya tərkibində tədqiqatı maraqlı olan bu maddələr içərisində üstünlük xammal kimi əldə edilməsi asan olan kaliumbutiksantogenatın sadə texnologiya ilə alınan iki törəməsinə – O-butil-S-benzilksantogenata (V) və oksidimetilenbisbutiksantogenata (VIII), eləcə də daha iki disulfid törəməsinə – dibenzildisulfid (XVII) və dibutoksikarbonil-metildisulfidə (XVIII) verilmişdir.

GQT yağı variantlarının yağlayıcılıq və oksidləşməyə qarşı davamlılıq göstəriciləri

cədvəl 2

	T-1500 yağı tərkibinə qatılan aşqarlar	Aşqarların yağda qatılı- ğı, %	Yağlayıcılıq xassələri				Oksidləşməyə qarşı davamlılıq		
			Yeyil- mə izi- nin dia- metri, mm	Yeyilmə- nin böhr- an yükü, N	Qaynaq yükü, N	Siyrlmə indeksi, N	Turşu ədədi. mq KOH/q	Çökün- tü, %	
							əvvəl		
1.	$C_4H_9O\cdot CS\cdot SCH_2C_6H_5$ S-250	1,0 0,2	0,45	617	1567	314	0,00	0,01	0,18
2.	$C_4H_9O\cdot CS\cdot SCH_2C_6H_5$ DF-11	0,6 0,6	0,49	657	1567	304	0,33	0,49	0,27
3.	$(C_4H_9O\cdot CS\cdot SCH_2)_2O$ S-250	1,0 0,2	0,46	784	1960	372	0,00	0,02	0,13
4.	$(C_4H_9O\cdot CS\cdot SCH_2)_2O$ DF-11	0,6 0,6	0,49	657	1744	353	0,45	0,55	0,32
5.	$C_6H_5CH_2SSCH_2C_6H_5$ DF-11	0,6 0,6	0,48	617	1744	294	0,30	0,42	0,26
6.	$(C_4H_9O\cdot CO\cdot CH_2S)_2$ S-250	0,6 0,2	0,52	617	1744	294	0,01	0,08	0,15

Seçilmiş dörd birləşmə yüksək qələvi ədədli sulfonat (S-250) və çoxfunksiyalı ditiofosfat (DF-11) aşqarları ilə kompozisiyada T-1500 yağı tərkibində tədqiq edilmişdir. Fərqli tərkibdə hazırlanmış GQT yağı variantlarının yağlayıcılıq və oksidləşməyə qarşı davamlılıq xassələrinin təyini nəticələri 2-ci cədvəldə verilmişdir. Cədvəldən göründüyü kimi nümunələrin yağlayıcılıq göstəriciləri Kifayət qədər yüksəkdir. Sürtkü kompozisiyasında ister S-250, isterse də DF-11 aşqarlarından istifadə edilməsi kükürdlü birləşmələrin yağlayıcılıq təsirini bütün hallarda artırır və yağ nümunələrinin yağlayıcılıq göstəriciləri məlum GQT yağılarının müvafiq göstəricilərini (cədvəl 1) əhəmiyyətli dərəcədə üstələyir. Diqqəti o da cəlb edir ki, DF-11 aşqarı neytral duz

olmasına baxmayaraq, tərkibində olduğu yağı kompozisiyasının turşu ədədini artırır, lakin bu korroziyaya səbəb olan turşuluq olmayıb aşqarın amfoter xarakterindən irəli gelir. Məhz buna görə də, oksidləşmə nəticəsində turşu ədədinin artımı yol verilən $0,61 \text{ mg KOH/q}$ deyil, $0,10-0,16 \text{ mg KOH/q}$ olur. DF-11 aşqarından istifadə etdikdə oksidləşmə nəticəsində emelə gələn çöküntünün az da olsa artması nəzərə çarpır. Bir çox hallarda antioksidant kimi istifadə edilməsinə baxmayaraq, çöküntü artımına səbəb olmasını DF-11 aşqarının kompozisiya tərkibindəki digər iki aşqarla (ionol və kükürdüzvi birləşmə) uyğunlaşmaması (antaqonizmi) ilə izah etmək olar.

Sınaq nəticələrinə əsasən yağlayıcılıq və oksidləşməyə qarşı davamlılıq xassələrinin yüksək olmasını, xammalın mövcudluğunu və alınma üsulunun sadəliyini nəzərə alaraq iki butiksantogenat törəməsinin - S-benzil efirinin və oksidimetilenbisbutiksantogenatın S-250 aşqarı ilə kompozisiyalarını daha geniş tədqiq etmək məqsədə uyğun olmuşdur.

Bu məqəsdə hər biri 1 kg olmaqla aşağıdakı tərkibli iki laboratoriya sınaq nümunəsi hazırlanmışdır:

Variant 1. T-1500 transformator yağı + 1% butiksantogen turşusunun benzil efi + 0,2% S-250 aşqarı.

Variant 2. T-1500 transformator yağı + 1% oksidimetilenbisbutiksantogenat + 0,2% S-250 aşqarı.

GQT yağının hazırlanmış hər iki variantı GOCT 10289 və TŞ 38.40163 ilə müəyyən edilmiş texniki tələblərə uyğun olaraq həmin standartlarda göstərilən üsullarla sınaqdan çıxarılmışdır. Sınaq nəticələri 3-cu cədvəldə əks etdirilir. Müqayisə üçün cədvəldə hər iki standartın müəyyən etdiyi keyfiyyət normaları da verilmişdir.

Gəmi qazturbin yağı partiyalarının analiz nəticələri

cədvəl 3

sıra sayı	Göstəricilərin adı	Yağın variantları		Norma	
		1	2	GOCT 10289	TŞ 38 40163
1.	Kinematik özlülük, $50^{\circ}\text{C-də, mm}^2/\text{s}$	7,08	7,17	$(7-9,6) \cdot 10^{-6}$	
2.	Turşu ədədi, mg KOH/q	0,002	0,004	$\leq 0,02$	—
3.	Turşu ədədi (aşqarların hesabına), mg KOH/q			—	$0,35 \pm 0,1$
4.	Donma temperaturu, $^{\circ}\text{C}$	mənfi 45	mənfi 45		mənfi 45
5.	Oksidləşməyə qarşı davamlılıq:				
	- oksidləşmədən sonra çöküntünün kütə miqdari, %	0,12	0,15	$\leq 0,20$	
	- oksidləşmiş yağıın turşu ədədi, mg KOH/q			0,65	$\leq 0,90$
6.	Suda həll olan turşu və qəlevilərin miqdari	yoxdur	yoxdur		yoxluq
7.	Mexaniki qarışığın miqdari	yoxdur	yoxdur		yoxluq
8.	Suyun miqdari	yoxdur	yoxdur		yoxluq
9.	Alişma temperaturu, qapalı putada, $^{\circ}\text{C}$	136	136		≥ 135
10.	Rəng, LHT vahidi	1,5	1,5		$\leq 1,5$
11.	Sıxlıq, $20^{\circ}\text{C-də, kg/m}^3$	885	884	≤ 905	≤ 900
12.	Yağlama xassələri, dörd kürəcikli maşında:				
	- böhran yükü, P_k, N	657	657	—	≥ 657
	- qaynaq yükü, P_c, N	1567	1646	—	≥ 1382
	- yeyilme göstəricisi, Δ_u (196N, 1 saat), mm	0,45	0,47	—	$\leq 0,50$

Cədvəldən göründüyü kimi yağıın hər iki variantının keyfiyyət göstəriciləri bir-birinə çox yaxındır və həm GOCT 10289, həm də TŞ 38.40163 ilə müəyyənləşdirilmiş normalar daxilindədir.

Beləliklə, laboratoriya sınaqlarının müsbət nəticələri yaradılmış yağıın hər iki variantının optimal tərkibə, kifayət qədər yüksək yağlayıcılıq və oksidləşməyə qarşı davamlılıq xassələrinə malik

olduğuna və məlum gəmi qazturbin yağıının əvəzedicisi kimi işlənə biləcəyinə dəlalət edir.

2 Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli)

(burada doldurməli)

Planda nəzərdə tutulmuş elmi tədqiqat işləri tam (100%) yerinə yetirilmişdir.

3 Hesabat dövründə alılmış **elmi nəticələr** (onların yenilik dərəcəsi, elmi və təcrübə əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstəriləlidir)

(burada doldurməli)

Yerli baza yağı (T-1500 transformator yağı) və yeni aşqar kompozisiyası əsasında Gəmi qazturbin yağıının yaradılması layihənin əsas elmi nəticəsidir. Tarazlaşmış tərkibi müəyyən edilmiş nümunələrin müsbət sınaq nəticələri yeni sürtkü kompozisiyalarından birinin pilot sınaq partiyasını ($\geq 10\%$) hazırlayıb "Neft Daşları" İstilik Elektrik Stansiyasında nəzarət altında istifadə edilməsini tövsiyə etməyə imkan verir.

Bundan əlavə aşağıdakı elmi nəticələr əldə edilmişdir:

- klassik və laboratoriyada işlənib hazırlanmış sintez üsulları ilə 20 yeni və məlum kükürd üzvi birləşmə sintez edilərək T-1500 yağı tərkibində ilk dəfə, həm də qeyri-ənənəvi - kiçik qatılıqlıda (0,6-1,0%) yeyilmə və oksidləşməyə qarşı aşqar kimi tədqiq edilmişdir. Maddələrin hamisənin yağlayıcılıq effekti olduğu, bir qismının yağı həm də oksidləşməyə qarşı xassələrini yaxşılaşdırduğu aşkar edilmişdir. Bu nəticələr tədqiqat çərçivəsini genişləndirməklə motor, transmissiya və başqa təyinatlı sürtkü yağıları yaradılmasında da istifadə edilə bilər.
- üzvi sintez üçün əhəmiyyəti olan iki yeni üsul – benzilidenbisalkiksantogenatlar və asetoksimetilbutiksantogenatın alınma üsulları işlənib hazırlanmışdır. Aşqar kimi istifadə edile bilməkdən əlavə başqa faydalı tətbiq sahələri də (kənd təsərrüfatında pestisid kimi, rezin istehsalında vulkanizasiya süretləndiricisi kimi, sanitariyada bakterisid kimi və s.) real görünən bu maddələrin analoqlarını da sintez etmək şərti ilə hər iki üsulu ixtira kimi qeydiyyatdan keçirib patent almaq zəruridir.

4 Layihə üzrə **elmi nəşrlər** (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmaller, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiq olaraq göstəriləlidir) (*surətlərini kağız üzərində və CD şəklində əlavə etməli!*)

(burada doldurməli)

Hələlik yoxdur

5 İxtira və patentlər, səmərələşdirici təkliflər

(burada doldurməli)

- Benzilidenbisalkiksantogenatlar və asetoksimetilbutiksantogenatın alınması üçün işlənib hazırlanmış iki yeni sintez üsulunun tətbiq hüdudlarını müəyyənləşdirmək məqsədilə müvafiq analoqlar sintez edildikdən sonra hər iki üsul sənədləşdirilərək ixtira kimi qeydiyyat üçün təqdim ediləcək.

6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstəriləlidir) (burada doldurməli)

7 Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)

(burada doldurmali)

8 Layihə üzrə digər tədbirlərdə iştirak
(burada doldurmali)

9 Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq)
(burada doldurmali)

✓ Akademik Ə.M.Quliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ölkədaxili konfransda ediləcək məruzənin tezisi təşkilat komitəsi tərəfindən qəbul edilib (sureti əlavə edilir).

Məruzənin adı:

Yerli xammal və yeni aşqar kompozisiyası əsasında Gəmi qazturbin yağıının yaradılması.

Müəllifləri:

N.P.Mustafayev, N.N.Novotorjina, B.İ.Abdullayev, Q.A.Qəhrəmanova, B.İ.Musayeva,
M.R.Səfərova, İ.P.İsmayılov.

10 Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məmulatları

(burada doldurmali)

Layihə üzrə motor yağlarının oksidləşməyə qarşı davamlılığını (ГОСТ 11063-74) və korroziyalılığını (ГОСТ 20502-75) təyin etmək üçün qurğu ДК-НАМИ-М1 və mufel sobası ЭКПС-50 alınmışdır.

Reaktiv, material və komplektləşdirmə məmulatları İnstytutun hesabına əldə edilmişdir. Nəzərdə tutulmuş və xərclənməmiş maliyyə vəsaitinə alına biləcək zəruri reaktiv və materialların siyahısı, qiyməti və satıldığı ünvan ElF-ə təqdim edilmişdir. Həmin reaktiv və materialların əldə edilməsi layihə nəticələrinin inkişaf etdirilməsinə kömək edərdi.

11 Yerli həmkarlarla əlaqələr

(burada doldurmali)

12 Xarici həmkarlarla əlaqələr

(burada doldurmali)

13 Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa)

(burada doldurmali)

14 Sərgilərdə iştirak (əgər baş tutubsa)

(burada doldurmali)

15 Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa)

(burada doldurmali)

16 Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumat tam şəkildə göstərilməlidir)
(burada doldurmali)


SİFARIŞÇI:
Elmin İnkışafı Fondu

Baş məsləhətçi
Həsənova Günel Cahangir qızı


(imza)

"06" aprel 2012-ci il

Baş məsləhətçi
Babayeva Ədilə Əli qızı


(imza)

"06" aprel 2012-ci il

İCRAÇI:

Layihə rəhbəri
Mustafayev Nazim Pirməmməd oğlu


(imza)

"06" aprel 2012-ci il





AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMIN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi
məqsədi ilə qrantların verilməsi üzrə
2010-cu ilin 1-ci müsabiqəsinin (EIF-2010-1(1)) qalibi olmuş
və yerinə yetirilmiş layihə üzrə

ALINMIŞ NƏTİCƏLƏRİN ƏMƏLİ (TƏCRÜBİ) HƏYATA KEÇİRİLMƏSİ VƏ LAYİHƏNİN NƏTİCƏLƏRİNDƏN GƏLƏCƏK TƏDQİQATLARDA İSTİFADƏ PERSPEKTİVLƏRİ HAQQINDA MƏLUMAT VƏRƏQİ (Qaydalar üzrə Əlavə 16)

Layihənin adı: Yerli xammal və yeni aşqar kompozisiyası əsasında gəmi və stasionar elektrik
stansiyalarında istifadə edilən gəmi qazturbin yağıının yaradılması

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Mustafayev Nazim Pirməmməd oğlu

Qrantın məbləği: 50 000 manat

Layihənin nömrəsi: EIF-2010-1(1)- 40/35-M-33

Müqavilənin imzalanma tarixi: 01 aprel 2011-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 aprel 2011-ci il – 1 aprel 2012-ci il

1. Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi

1 Layihənin əsas əməli (təcrübi) nəticələri, bu nəticələrin məlum analoqlar ilə müqayisəli
xarakteristikası

(burada doldurmalı)

Layihədə yerli xammal əsasında yaradılan yağıın son nəticədə "Neft Daşları" İstilik Elektrik
Stansiyasında (IES) elektrik enerjisi istehsal edən qazturbinlərində istifadə edilə bilməsi
nəzərdə tutulub. İşə salındığı 1986-ci ildən bu günə qədər IES-də biri Rusiya və Ukraynadan
gətirilən, FOCT 10289 tələblərinə cavab verən, digəri AMEA AKİ-də yaradılan TŞ 38.40163
tələblərinə cavab verən iki GQT yağından istifadə edilib. Yağlayıcılıq xassələrini təmin etmək
 üçün birinci yağıın tərkibinə qatılan Sovol aşqarının insan həyatı və təbiət üçün təhlükəli olduğu
 aşkar edilib və bu gün həmin yağıın istehsal edilib-edilmədiyi layihə müəlliflərinə məlum deyil.
 İkinci yağa qatılan AKİ-də yaradılmış və Rusiyada (Yaroslavl) istehsalı təşkil edilmiş İXP-14M
 aşqar xammal problemləri ilə əlaqədar olaraq qeyri-müntəzəm fasılələrlə alınır. Hər iki yağıın
 əvzedicisi kimi yaradılan yeni yağı həm FOCT 10289, həm də TŞ 38.40163 tələblərini ödəyir.

2 Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi haqqında məlumat (istehsalatda tətbiq (tətbiqin aktını əlavə etməli); tədris və təhsildə (nəşr olunmuş elmi əsərlər və s. – təhsil sistemində tətbiqin aktını əlavə etməli); bağlanmış xarici müqavilələr və ya beynəlxalq layihələr (kimlə bağlanıb, müqavilənin və ya layihənin nömrəsi, adı, tarixi və dəyəri); dövlət programlarında (dövlət orqanının adı, qərarın nömrəsi və tarixi); ixtira üçün alınmış patentlərdə (patentin nömrəsi, verilmə tarixi, ixtiranın adı); və digərlərində)

(burada doldurmalı) Layihənin əsas nəticəsinin həyata keçirilməsi müvafiq maliyyə məsələlərini həll etməklə aşağıdakı mərhələlərdən ibarət işlərin aparılmasını tələb edir: a) yağı pilot sınaq partiyasının ($\geq 10t$) hazırlanıb “Neft Daşları” İES-də nəzarət altında istifadə edilməsini; b) yağlayıcılıq xassələrini yaxşılaşdırın aşqarın istehsalının təşkilini; c) GQT yağının istehsalının təşkilini.

2. Layihənin nəticələrindən gələcək tədqiqatlarda istifadə perspektivləri

1 Nəticələrin istifadəsi perspektivləri (fundamental, tətbiqi və axtarış-innovasiya yönlü elmi-tədqiqat layihə və programlarında; dövlət programlarında; dövlət qurumlarının sahə tədqiqat programlarında; ixtira və patent üçün verilmiş ərizələrdə; beynəlxalq layihələrdə; və digərlərində)

(burada doldurmalı) Sintetik tədqiqatları genişləndirməklə ksantogen turşularının yeni törəmələrinin işləniləbilə hazırlanan iki yeni sintez üsulunu patentləşdirmək tam realdır.

Əldə edilmiş nəticələrin tədqiqat çərçivəsini genişləndirməklə motor, transmissiya və başqa təyinatlı sürükü yağıları yaradılmasında istifadə edilməsi nəzərdə tutulur.

SİFARIŞÇI:

Elmin İnkışafı Fondu

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı

(imza)

“06 aprel 2012-ci il

İCRAÇI:

Layihə rəhbəri

Mustafayev Nazim Pirməmməd oğlu

(imza)

“06 aprel 2012-ci il

Baş məsləhətçi

Babayeva Ədilə Əli qızı

(imza)

“06 aprel 2012-ci il



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə
2010-cu ilin 1-ci müsabiqəsinin (EIF-2010-1(1)) qalibi olmuş
və yerinə yetirilmiş layihə üzrə

ALINMIŞ ELMİ MƏHSUL HAQQINDA MƏLUMAT (Qaydalar üzrə Əlavə 17)

Layihənin adı: **Yerli xammal və yeni aşqar kompozisiyası əsasında gəmi və stasionar elektrik stansiyalarında istifadə edilən gəmi qazturbin yağıının yaradılması**

Layihə rəhbərinin soyadı, adı və atasının adı: **Mustafayev Nazim Pirməmməd oğlu**

Qrantın məbləği: **50 000 manat**

Layihənin nömrəsi: **EIF-2010-1(1)- 40/35-M-33**

Müqavilənin imzalanma tarixi: **01 aprel 2011-ci il**

Qrant layihəsinin yerinə yetirilmə müddəti: **12 ay**

Layihənin icra müddəti (başlama və bitmə tarixi): **1 aprel 2011-ci il – 1 aprel 2012-ci il**

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

1. Elmi əsərlər (sayı)

No	Tamlıq dərəcəsi Elmi məhsulun növü	Dərc olunmuş	Çapa qəbul olunmuş və ya çapda olan	Çapa göndərilmiş
1.	Monoqrafiyalar həmçinin, xaricdə çap olunmuş			
2.	Məqalələr həmçinin xarici nəşrlərdə			
3.	Konfrans materiallarında məqalələr			

	O cümlədən, beynəlxalq konfras materiallarında			
4.	Məruzələrin tezisləri həmçinin, beynəlxalq tədbirlərin toplusunda			
5.	Digər (icmal, atlas, kataloq və s.)			

2. İxtira və patentlər (sayı)

Nö	Elmi məhsulun növü	Alınmış Əlavə tədqiqat aparmaqla iki ərizə veriləcək	Verilmiş	Ərizəsi verilmiş
1.	Patent, patent almaq üçün ərizə			
2.	İxtira			
3.	Səmərələşdirici təklif			

3. Elmi tədbirlərdə məruzələr (sayı)

Nö	Tədbirin adı (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s.)	Tədbirin kateqoriyası (ölkədaxili, regional, beynəlxalq)	Məruzənin növü (plenar, dəvətli, şifahi, divar)	Sayı
1.	Akademik Ə.M.Quliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans	Ölkədaxili	Şifahi	1
2.				
3.				

SİFARIŞÇI:

Elmin İnkışafı Fondu

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı

(imza)

"06" aprel 2012-ci il

Baş məsləhətçi

Babayeva Ədilə Əli qızı

(imza)

"06" aprel 2012-ci il

İCRAÇI:

Layihə rəhbəri

Mustafayev Nazim Pirməmməd oğlu

(imza)

"06" aprel 2012-ci il

